



11. Əmək fəaliyyətinə başladıqdan sonra icra olunan iş (ali və orta ixtisas təhsili müəssisələrində təhsil, hərbi xidmət daxil olmaqla). Bu bənd doldurularkən idarə, müəssisə və təşkilatların Sizin işlədiyiniz dövrdəki adını, hərbi xidmətdəki vəzifəni göstərmək zəruridir.

Ay və il		İdarə, müəssisə və təşkilatların adı göstərilməklə, vəzifəniz	İdarə, müəssisə və təşkilatın ünvanı
daxilolma	çıxma		

12. Hərbi mükəlləfiyyətə münasibətiniz və hərbi rütbəniz \_\_\_\_\_

13. Ev ünvanı \_\_\_\_\_

14. Xahiş edirəm mənimlə eyni zamanda aşağıda göstərilən yetkinlik yaşına çatmayan uşaqlarımın Azərbaycan Respublikasının vətəndaşlığına xitam verəsiniz.

Oğul, qız	Soyadı, adı və atasının adı	Doğum ili və ayı	Doğum yeri	Qeyd
-----------	-----------------------------	------------------	------------	------

pasportun seriyası və nömrəsi, kim tərəfindən və nə vaxt verilmişdir

15. Ərizəyə əlavə edilmiş bütün sənədləri sadalayın \_\_\_\_\_

«\_\_\_» \_\_\_\_\_  
(gün, ay, il)

Şəxsi imza \_\_\_\_\_

Anket-ərizə və orada göstərilmiş sənədləri qəbul etdi və doldurmanın düzgünlüyünü yoxladı

(sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı və onun imzası)

«\_\_\_» \_\_\_\_\_  
(gün, ay, il)

